

## AZƏRBAYCAN İQTİSADİYYATINDA AĞIR MAŞİNQAYIRMA VƏ KİMYA SƏNAYESİ MƏHSULLARI ÜZRƏ RƏQABƏTQABİLİYYƏTLİLİYİN QİYMƏTLƏNDİRİLMƏSİ

Arzu Sahib oğlu SÜLEYMANOV,  
İN İİETİ, İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsi, müdür, i.ü.f.d.,  
suleymanov.arzu@gmail.com

Rauf Rafael oğlu MUSAYEV,  
İN İİETİ, İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsi, böyük elmi işçi,  
musayev.rauf@yahoo.com

Mehpara ORUCOVA,  
Azərbaycan Texniki Universiteti, Sənayenin iqtisadiyyatı və menecment  
kafedrası, baş müəllim, orujova67@gmail.com

Vüsal Qədir oğlu HÜSEYNOV,  
İN İİETİ, İqtisadi modelləşdirmə və analitik təhlil şöbəsi, baş mütəxəssis,  
vusal2468@gmail.com

Rüstəm Elxan oğlu İMANOV,  
İN İİETİ, Makroiqtisadi tədqiqatlar şöbəsi, baş mütəxəssis,  
rimanov@bk.ru

### Xülasə

Təqdim olunan məqalədə Azərbaycan iqtisadiyyatında ağır maşinqayırma və kimya sənayesi məhsulları üzrə rəqabət qabiliyyətliliyinin qiymətləndirilməsi məsələlərinə baxılmışdır. Bu məqsədə ilk önce regional bazarların tələbatı nəzərə alınmaqla ağır maşinqayırma və kimya sənayesi məhsulları üzrə məlumatlar bazası 2014-2018-ci illəri əhatə etməklə illik səpkidə toplanmış və bu əsasda rəqabətqabiliyyətlilik qiymətləndirilmişdir. Yerinə yetirilmiş qiymətləndirmələrin metodoloji yanaşmasını Daxili Resurs Sərfi (DRS) əmsallarının hesablanması təşkil edir. Qeyd edək ki, DRS metodologiyası bu istiqamətdə müasir dövrdə geniş tətbiq olunan metodologiyadır.

Nəticədə əldə olunan əmsallar əsasında Azərbaycan iqtisadiyyatında rəqabətqabiliyyətli ola biləcək ağır maşinqayırma və kimya sənayesi məhsullarının siyahısı müəyyən edilmişdir.

**Açar sözlər:** ağır maşinqayırma, kimya sənayesi, rəqabətqabiliyyətlilik, rəqabətqabiliyyətliliyinin qiymətləndirilməsi, Daxili Resurs Sərfi.

### GİRİŞ

Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasında ağır sənaye və maşinqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi" təsdiq edilmişdir. Qeyd olunan Strateji Yol Xəritəsinin 2.1.1. Regional bazarlara ixrac perspektivi olan malların siyahısının hazırlanması və təhlillər aparılması tapşırığının icrası istiqamətində İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunda kifayat qədər işlər yerinə yetirilmişdir.

Bəndin icrasının həyata keçirilməsində əsas məqsəd daxili imkanların və regional bazarın təhlili nəticəsində ölkədə istehsal edilə biləcək, əlavə dəyər zəncirində nisbətən yüksək yer tutan və regional rəqabət qabiliyyətinə malik malların ümumi siyahısının

hazırlanması, hazırlanmış siyahı ilə Azərbaycanda rəqabəti şəkildə istehsal edilə biləcək məhsulların müsayyənləşdirilməsi, texniki-iqtisadi və maliyyə assansandırma-larının aparılması nticəsində ümumi siyahıdan istehsalı qisa zaman orzında mümkün olan və nisbatan az investisiya tələb edən məhsul istiqamətlərinin seçiləməsi və bu asasda rentabilitlik və investisiya etibyacalar üzrə cədvəllər hazırlanmışdır.

Qeyd olunanları nəzərə alaraq, təqdim olunan maaqlədə ağır maşınçayırma və kimya sonəsi məhsulları üzrə beş išətədən illik məlumatlar bazası toplandırmış və bu asasda Daxili Ressur Sərfi (DRS) metodologiyası tətbiq olunmuşlaqda seçiləmiş məhsulların rəqabətqabiliyyətlilikləri hesablanmışdır.

## 1. Metodologiya

Rəqabətqabiliyyətliliyin hesablanması bir neçə üsulları vardır. Qeyd edək ki, bu üsullar empirik istifadə olunması nöqtəyi-nəzərindən bir-birindən fərqlənirlər. Bütün bular da, lazımlı məlumatların slyetləşdiriləri ilə şartlanır.

Rəqabət üstünlüklerinin qeyd edilən principlər əsasında hesablanması metodu aşağıdakı düsturla əsaslanır [1].

$$DRS = \frac{YQTM}{DQM - DQTM}$$

Burada:

YQTM – daxili istehsal resurslarının (qeyri-ticari məhsul və xidmətlərin) yerli və kəlgə qiyatlırlarla dəyəri;

DQM – dünya qiyatlırlarla ümumi dəyər;

DQTM – satıcı bilən istehsal vasitələrinin (ticari məhsulların) dünya qiyatlırla dəyəridir.

DRS vahiddən kiçik olarsa, bu məhsulun potensial müqayisəli üstünlüyü malik olduğunu göstərir. DRS-in vahiddən kiçik olması o deməkdir ki, kəlgə qiyatlırlar yaradılmış əlavə dəyər onun istehsalına sərf edilmiş resursların kəlgə qiyatlırla dayandırılmışdır.

DRS vahiddən böyük olmasa isə məhsulun müqayisəli üstünlüyü malik olmadığını göstərir. Başqa sözlə isə, yaradılmış əlavə dəyərin kəlgə qiyatlırlarla həcmi daxili resursları kəlgə dəyərindən kiçikdir ki, bu hal daxili resurslardan qeyri-səmərəli istifadə edildiyini göstərir.

DRS nəzərdə tutulmuş məhsulun satışından 1 vahid xarici valyuta qazanmaq üçün lazımlı olan daxili resursun kaməniyyətinə göstərir.

Yuxarıda verilən düstur daha ümumidir və məhsullararası balans əlaqələrini nəzərə almır. Onun on geniş formasiyasi həl-hazırda rəqabətqabiliyyətliliyin hesablanmasında praktik tətbiq edilən aşağıdakı düsturdur:

$$DRS_1 = \left[ \sum_{j=k+1}^k A_{ij} * P_j^S \right] \div \left[ P_1^W - \sum_{j=1}^k A_{ij} * P_j^W \right]$$

Burada,

$A_{ij}$  – i-ci əmtəənin istehsalı zamanı bir vahid xarici valyuta qazanmaq yaxud qənaət etmək üçün lazımlı olan daxili resurs sərfini nəzərdə tutur;

$P_j^S$  – i-ci əmtəənin vahid miqdarnın istehsalı üçün lazımlı olan j-cu inputun (aralıq istehlakin) miqdarnı göstərir;

$P_j^W$  – j-cu qeyri-ticari inputun (aralıq istehlakin) kəlgə qiyatlırları (yaxud kəlgə


qiyatlırları, yaxud alternativ xarci);

$P_1^W$  – j-cu ticari inputun (aralıq istehlakin) dünya qiyatlırları (yaxud kəlgə qiyatlırları, yaxud alternativ xarci);

$j=1..k$  – qeyri-ticari inputlər (aralıq istehlakin elementləridir);

$J=k+1..n$  – ticari inputlər (aralıq istehlakin elementləridir).

Bu düstur M. Bruno (1963) tarafından irali sürülen DRS (Daxili Ressur Sərfi (Domestic Resource Cost)) metodundan əsasını təşkil edir və rəqabətqabiliyyətliliyin müsayyənləşdirilməsi baxımından daha mümkənlər hesab olunur. Tarazlı qiyatlırlar modeli DRS əmsalını tapmaq üçün an yaxşı yanaşmadır. Tarazlı qiyatlırlar modeli aşağıdakı məsələləri həll etməyə imkan verir.  $(I - A^T)^{-1}$  matrisi və qeyri-ticari məhsulların olava dəyər normaları  $(V_{k+1}, V_{k+2}, \dots, V_n)$  və ticari məhsulların qiyatlırları  $(P = (P_1, P_2, \dots, P_k, k < n))$  məlum olduqda, ticari məhsullann olava dəyər normaları  $V = (V_1, V_2, \dots, V_k, k < n)$  və qeyri ticari məhsulların qiyatlırları indeksi məlum, olava dəyər normaları isə məlum deyil, qeyri-ticari aralıq məhsulların isə olava dəyər normaları məlum, kəlgə qiyatlırları indeksi isə məlum deyildir. Belə olaraq şartlarda məsələni həll edək. Onda məsələnin riazi qoyuluşunu sxematik olaraq belə olaraq:



Şəkil. Məsələnin riazi qoyuluşunun sxematik təsviri

BT – ticari məhsullara sərf edilən ticari məhsulların tam xərclərini xarakterizə edən  $k \times k$  ölçülü matrisdir;

BQTT – qeyri-ticari məhsullara sərf edilən ticari məhsulların tam xərclərini xarakterizə edən  $(n-k) \times k$  ölçülü matrisdir;

BTQT – ticari məhsullara sərf edilən qeyri-ticari məhsulların tam xərclərini xarakterizə edən  $(k) \times (n-k)$  ölçülü matrisdir;

BQTQT – qeyri-ticari məhsullara sərf edilən qeyri-ticari məhsulların tam xərclərini xarakterizə edən  $(n-k) \times (n-k)$  ölçülü matrisdir.

Sümədə göstərilənlər aşağıdakı tarazlı qiyatlırlar modelinin bir növ təsvirdir.

$$\bar{p} = (I - A^T)^{-1} \bar{v} = B^T \bar{v}$$

Burada:  $(I - A^T)^{-1} = B^T$  – transponirə olunmuş tam xərclər matrisidir. Məsələnin həlli aşağıdakı tonliklər sisteminin həlliinə gətirilir:

$$B_t \cdot V_t + B_{qt} \cdot V_{qt} = P_t$$

$$B_{tqt} \cdot V_t + B_{qqt} \cdot V_{qt} = P_{qt}$$

Birinci tənlikdən  $V_t$  aşağıdakı kimi tapılır.

$$B_{tt} \cdot V_t = P_t - B_{qtt} \cdot V_{qt}$$
$$V_t = B_{tt}^{-1}(P_t - B_{qtt} \cdot V_{qt})$$

$V_t$ -nin tapılmış qiyməti ikinci tənlikdə yerinə qoyularaq  $P_{qt}$  tapılır. Yəni,  $V_t$ -ikinci tənlikdə yerinə qoyulur:

$$P_{qt} = B_{qtt} \cdot B_{tt}^{-1}(P_t - B_{qtt} \cdot V_{qt}) + B_{qtt} \cdot V_{qt}$$

Məchallar tapıldıqdan sonra ölkə və dünya qiymətlərinin döyişmə indeksi və bu qiymətlər müvafiq olun olağan döyar normalarının döyişmə indeksi tapılır. Olağan döyar normalarının dünya qiymətləri indeksi ilə ticari məhsulların qiymət indeksinin fərqi nisbatın tapıb bu nüscəni vahidən çıxsaq, DRS əmsalının hesablanması olur.

Bu qiymətləndirmənin iqtisadi riyazi əsərləri vaxtilə rüsi iqtisadçıları V.S.Nemçinov, I.V.Kantaroçiv və başqları tarafından yaradılmışdır. İqtisadi-riyazi ədəbiyyatlarında əməkdaş tacəssüm edən əməyin ikili karakteri məsələsinin riyazi izahı "objektiv şərtlənmis qiymətləndirmələr" kimi şərh edilmişdir. Döyarın yaranmasında əmək məsələlərinin rolunu xüsusi modellərin köməyi ilə sahalar arasında balansın tənlikləri də daxil olmaqla öyrənilə bilər. O istehsal edilən məhsulun ictimai tələbatın müvafiqliyi öyrənmiş və əsas diqqəti "istehlak döyarı" və istehlak qiymətləndirməsinə" yönəltmişdir. Nohayat, o öz əsərlərində istehlakin və əməyin ölçüsündən diqqət yitirərək, belə qənaata gəlmişdir ki, isteklakin ölçüsü isteklak, əməyin ölçüsü isə ictimai dəyərdir. O məhsulların və resursların ictimai faydalılığı iqtisadi-riyazi əsərlər tədqiq etmişdir. Bu isə isə qiymətin döyarının kanarlaşmasının öyrənilməsi deməkdir. Nöticədə müəyyən etmişdir ki, qiymət döydən tələb və təklifiñ təsiri ilə kanarlaşır. Yəni qiymətin döydən kanarlaşmasına tələbin zənginləşdirilməsi və onun elastikiyyəti dərəcəsinin yüksək etdirən istehlak döyarlarının kamiyatı təsir edir. Objektiv şərtlənmis qiymətləndirmə konsepsiyası I.V.Kantaroçiv tərəfindən "Resurslardan on yaxşı istifadının iqtisadi cəhətdən hesablanması" əsərində (1959) inkişaf etdirilmişdir [5]. O objektiv şərtlənmis qiymətləndirmə usulunu təməldər. O müəyyən etmişdir ki, optimallı plan və ya obyektiv şərtlənmis qiymətləndirmə konkret və dinamikdir, yəni bütün şərtlər müəyyən edilir. Şərtlər dəyişikdən o da dayışır. Şərtlər kimi istehsal amilları əsas götürülür. Defisit resurslar yüksək, artıq resurslar isə sıfır qiymət alır. Odur ki resurslardan əsaslı məsələ istifadə məsələsi həll edilmiş olur. Məsələn mülliət avadanlığının istifadəni artırırdıqdan çox qiyməti anlaysı "kiraya qiyməti" anlayışını irəli sürür. O yazar: "biz kiraya qiymətləndirməsi anlayışından istifadə edirik, bu da əsl bir qiymətləndirmədir ki, avadanlığın kiraya haqqı belə istifadaya bərəat qazandırınsın. Buna avadanlıq görə alınan renta kimi de baxmaq olar. Biz bu rentanı ödəməsək də onun mümkün ölçüsünü hesablayıң". Beləliklə əgər gün ərzində hamın maşından istifadə edilmişdir, deməli hamın məbləğdə pulu itmiş olur. Onun istifadası isə hamın məbləğdə pulun qazanılmasını deməkdir. Objektiv şərtlənmis qiymətləndirmə konsepsiyasına V.S.Nemçinov "Optimal programlaşdırmanın riyazi vuruşlarının iqtisadi mənası" əsərində böyük diqqət yitirmişdir. Mülliətli bu əsərində objektiv şərtlənmis qiymətləndirmənin döyar nəzarıyyəsində yeri və roluunu araşdırılmışdır. O göstərməmişdir ki, əmək döyar nəzarıyyəsinə nəinki, istehsal xərcləri və məsəfləri addır, eyni zamanda məhsul və resursların istehlak döyarı, onların ictimai faydalılığı da addır. Obyektiv şərtlənmis qiymətləndirmə müxtəlif resursların faydalılığının ölçüləşməsinin prinsipə yəni üsulunu verdi. Bu usul mahiyyətə, əlavə

məhsul istehsalının abstrakt formada ictimai rifahın səviyyəsinə təsir köməyinin qiymətləndirilməsi deməkdir. Bununla da psixoloji məktəbin subjektiv faydalılıq barədə sahə fikirləri təqnid edilərək, əmək döyar nəzarıyyəsindəki əməkdaş tacəssüm edən əməyin ikili xarakteri barədə Marksın fikirləri bir dəha öz təsdiqini tapdı. Belə ki, subjektiv faydalılıqla xətti proqramlaşdırmanın məqsəd funksiyasında maksimum subjektiv faydalılıq nəzarət tutulur, əmək döyar nəzarıyyəsində obyektiv şərtlənmis qiymətləndirmə zamanı xətti proqramlaşdırmanın məqsəd funksiyasında plan əsidi tapşırığı üzrə maksimum məhsul nəzərdə tutulur.

Deyilənlərə rəqəbatqabiliyyətliyin qiymətləndirməsi üzrə tətbiq etdiyimiz metodologiyaya aid edərək yekunlaşdırısaq malum olur ki, təklif edilən resurslara elə qiymət qoymulmalıdır ki, bu zaman məhsul vəhidiñ serf olunan bütün resursların döyar həmin məhsulun har vəhidiñi satış qiymətindən az olasın. Bu qiymət kölğə vo ya obyektiv əsaslaşdırılmış (şərtləndirilmiş) qiymətləndirme deyilir. Bu zaman etibatlı tələbələrə tərəflər etibatlılarının alınımasına an az xərc çəkmək istəyir. Deməli, əsas məsələdə məhdudiyyətlər şərti tələb, məqsəd funksiyası təklif kimi istirak edirə, qoşma məsələdə məhdudiyyətlər şərtləri təklif, məqsəd funksiyası isə tələb kimi çıxış edir. Rəqəbatqabiliyyətliyin hesablanmasının tətbiq edilmiş tərəfləri qiymət modeli xərc-buraxılış modelinən qoşma məsələsi olduğundan ticari resursları malum dünya qiymətləri, yəni kölğə qiymətləri baxımından qeyri-ticari resursların kölğə qiymətləri tapılmışdır. Bu da tamamilə nəzarəyyəye uyğundur.

## 2. Məlumat bazasının formalasdırılması və qiymətləndirmələrin aparılması

Ağrınə və maşınçayırma sahəsinə uyğun məhsulların regional bazalarla ixrac imkanlarının müəyyən edilməsi üçün regional bazalar təhlil edilmişdir. Prioritet olaraq dəha asan, az xərclər hesabına çıxış imkanı olan bazalar - straf region ölkələrinin bazaları seçilmişdir. Buna görə də tədqiqat obyekti kimi ilkin olaraq bu ölkələrin bir-biri ilə idxl-ixrac əlaqları araşdırılmışdır. Bu məqsədə də, region ölkələri olaraq Türkiyə, Rusiya Federasiyası, Gürcüstan, İran, Moldova, Belarus, Ukrayna, Qazaxstan, Qırğızistan, Tacikistan, Türkmenistan, Özbəkistan və Ermənistan seçilmişdir. Məlumudur ki, Ermanistan xaric olmaqla Azərbaycanın digər ölkələrə kifayət qədər ticarət əlaqları mövcuddur.

Region ölkələri əsasında bazaların təhlil edilməsi məqsədilə qeyd olunan 14 ölkə üzrə (Azərbaycan da daxil olmaqla) qarşılıqlı idxl ixrac məlumatları toplanmışdır. Qeyd edək ki, məlumatların toplanmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəti (DSK) və beynəlxalq əsaslı mənbələrdən [7] istifadə edilmişdir. Məlumat bazası 2014-2018-ci illəri əhatə etməklə illik səpkidə 6 rəqəmi HS kodları təsnifatında formalasdırılmışdır [6, 7].

Ölkələrin qarşılıqlı idxl-ixrac məlumatları 6 rəqəmi HS kodları təsnifatunda bütün məhsul qrupları üzrə toplanmışdır. Tədqiqatın məqsədində uyğun olaraq toplanmış məhsullar içərisindən aqarınə və maşınçayırma sahəsinə uyğun məhsul qrupları seçilmişdir. Belə ki, iqtisadiyyat Nəzəriyyətin təqnid etdiyi təsnifatı görə aqarınə və maşınçayırma mənası adı məhsul qrupları müəyyən edilmişdir.

Metodologiyaya istəndə təsik rəqəbatqabiliyyətliyin DRS metodologiyası ilə qiymətləndirməsinin SAB-a sökündüyini aydın görmək olur. Bu məqsədə də, məlumat bazasının hazırlanması hissəsində qeyd edildiyi kimi məlumatlar DSK-nin tətbiq etdiyi HS kodundan MNT kodlarına keçid açarlarına müvafiq olaraq iki və altı rəqəmli MNT (SMST) kodları üzrə təsnifləşdirilərək istifadə edilmişdir.

Toplanmış və emal edilmiş məlumatlar bazası əsasında yuxarıda qeyd olunan

metodologiyaya uyğun qiymətləndirmələr aparılmışdır. Bu qiymətləndirmələr əsasında rəqabətqabiliyyəti olan və regional bazarlara ixrac perspektivi olan məhsulların siyahısı müəyyən edilmişdir. Regional bazarların tələbi isə, lokallaşma əmsallarının hesablanması ilə müəyyənləşdirilmişdir. Qeyd edik ki, rəqabətqabiliyyəti məhsulların seçimi DRS əmsalı əsasında yerinə yetirilmişdir. Belə ki, DRS əmsali daha çox kiçik olan məhsullar rəqabətqabiliyyəti hesab olunur.

### Cədvəl 1

#### Rəqabətqabiliyyəti məhsulların sıyahısı

Məhs kodu	Məhs adı	DRS əmsalı	Rəntabellik indeksli
1 3917	Etilen polimerlərindən və cod propilen polimerlərindən borular, borucular və şlanqlar	0.40	0.18
2 3920999000	Plastmassadan hazırlanın piltalar, tabaqalar, plynokalar və zolaqlar və ya ləntor	0.40	0.18
3 3921120000	Vinilklor polimerlərindən piltalar, tabaqalar, plynokalar, zolaqlar və ya ləntor	0.40	0.18
4 3923210000	Etilen polimerlərindən torbalar və çantalar	0.40	0.18
5 392350	Malların dənənməsi və qablaşdırılması üçün plastmassadan tıxalar, qapagalar, qalpaqlar və tixma üçün digər vasitələr	0.40	0.18
6 3926100000	Plastik kütlədən dəftərxana və ya məktəb lavazimatı	0.40	0.18
7 4010	Vulkanlaşdırılmış rezindən konveyer ləntəri və örtücü geyşlər və ya belting	0.40	0.18
8 4011	Nəqliyyat vasitələri üçün "volka" və ya analoji şəkilli prototektorlər və təzə pnevmatik rezin sinqular	0.40	0.18
9 7303001000	Tökən cuqundan təzəyig altıda işləyən sistemlərdə istifadə olunan borular, borucular və iğiböş profilər	0.10	0.46
10 7216690000	Damırdır və ya aşqarlanmaması poladdan fəsonlu və xüsusi profili künclülər	0.12	0.46
11 721720	Damırdır və ya aşqarlanmaması poladdan sinkronizməsli məsfilər	0.12	0.46
12 7304110000	Neft və ya qaz kameraları üçün poladdan korroziyayadamlı borular	0.23	0.46
13 7306290000	Qara metallardan neft və ya qaz bürəqlərinin qazlanması üçün nasos-kompressor və keyşinq boruları	0.23	0.46
14 7307	Korroziyayadamlı poladdan flanslar və fittinglər	0.23	0.46
15 7411290000	Mis və ondan hazırlanan məmulatlar mis borular və borucular	0.23	0.46
16 7610901000	Alüminium metal konstruksiyalar (körpürlər və onların seksiyaları, qılıllar və şəbəkli dıraklılar)	0.23	0.46
17 6910900000	Keramikadan çanqalar, əllişləyivanlar, çanqan konsolları, vannalar, bide, unitazlar, boşaldıcı çanqlar və anoloji sanitari-tehniki məmulatlar	0.30	0.46
18 7216311000	Sşellərlər (hündürlüyü 80 mm və dəha çox, lakin 220 mm-dan çox olmayış)	0.19	0.46
19 7228800000	Qazma işləri üçün iğiböş cubuqlar	0.19	0.46
20 7302400000	Qara metallardan birləşdirici bəndlər və dayaq altlıqları	0.19	0.46
21 8402120000	Su borusu qazanları (saatda 45 tondan çox olmamayaq buxar istehsal edən)	0.22	0.81

Rəqabət qabiliyyəti yüksək olan məhsullar üzrə hesablanmış rentabellik əmsalları yüksəkdir. Bu isə bir vahid investisiyaya düşən xalis gotirilmiş göləri ifadə edir.

Cədvəldə alınmış DRS əmsalları və rentabellik indekslərinin bəzi məhsullar üzrə eyni olmasından həm məhsulların məhsul və idarətçilərin istehsalı və bələdçi olmasının sahələri arasında cədvəldə eyni iqtisadi fəaliyyət növündə olmasına aid izah edilir.

### 3. Natiqa

Aparılmış kompleks qiymətləndirmələr və ekspert müzakirələri əsasında seqimlər sıyahıda qeyd olunan məhsulların həm regional bazarlarda tətbiq kifayət qədər yüksəkdir, həm də bu məhsullar üzrə Azərbaycan iqtisadiyyatı kifayət qədər rəqabətqabiliyyəti var. Həmçinin seqimlər sıyahıda qeyd olunan məhsullar üzrə hesablanmış rentabellik əmsalları mütləqəsi dənə olunan nəticələrin kifayət qədər asası olduğunu deməyə imkan verir.

Bəlkəsə, tədqiqatdan əldə olunan məhsullar üzrə mövcud istehsalın daha da təkmilləndirilməsi, innovativ yeniliklərin tətbiqi və istehsal olmayan məhsullar üzrə istehsalın təsəkil olunması galaxiada ağır maşınqayırma və kimya sonəsi məhsulları üzrə ixracın artırmasına və bununla da qeyri-neft ixracının artırmasına ciddi imkanlar yaradacaqdır.

### ƏDƏBİYYAT

1. Manual financial and economic analysis of development projects, Luxembourg, European Communities, 1997.

2. Mikayılov F., Suleymanov A., Musayev R. Ağır Sanayi Ve Məkinə İmalatı Sektörü Üzrə Azerbaycanın Türkiye Rekabəti İhracatını Sağlaya Bilecek Ürün İstikamətlərinin Belirlənməsi // ATLAS International Congress on Social Sciences 4, October 18-20, 2019, Ankara, Turkey, pp.252-253.

3. Qasimov E., Suleymanov A. İqtisadi inkişafə investisiyaların təsiri // İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun Azərbaycanda iqtisadi İslahatların höyətə keçirilməsi xüsusiyyətləri və problemləri Elmi Əsərlər Toplusu, 2015, XV buraxılış, s.5-14.

4. Руководство по составлению таблиц затрат-выпуска и их анализу. Организации общеединенных наций Нью-Йорк, 2000 год Серия F, №74.

5. Канторович Л.В. "Экономический расчет наилучшего использования ресурсов." М.: Изд-во АН СССР, 1960. С. 102.

6. [www.stat.gov.az](http://www.stat.gov.az) Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi internet şəhifəsi.

7. [www.trademap.org](http://www.trademap.org) Trade statistics for international business development.

## ОЦЕНКА КОНКУРЕНТОСПОСОБНОСТИ ПРОДУКЦИИ ТЯЖЕЛОГО МАШИНОСТРОЕНИЯ И ХИМИЧЕСКОЙ ПРОМЫШЛЕННОСТИ В ЭКОНОМИКЕ АЗЕРБАЙДЖАНА

Арзу СУЛЕЙМАНОВ, Рауф МУСАЕВ,  
Мехпара ОРУДЖОВА, Вусал ГУСЕЙНОВ, Рустам ИМАНОВ

### Резюме

В данной статье рассматриваются вопросы оценки конкурентоспособности продукции тяжелого машиностроения и химической промышленности в экономике Азербайджана. С этой целью была составлена база данных продукции тяжелого машиностроения и химической промышленности на ежегодной основе за период 2014–2018 годы, в первую очередь с учетом потребностей региональных рынков, и на этой основе была проведена оценка конкурентоспособности. Методологическим подходом к оценке является расчет коэффициентов Потребления Внутренних Ресурсов (DRC). Стоит отметить, что методология DRS является наиболее широко используемой методологией в этой области.

На основе полученных коэффициентов был определен перечень продукции тяжелого машиностроения и химической промышленности, который может быть конкурентоспособным в экономике Азербайджана.

**Ключевые слова:** тяжелое машиностроение, химическая промышленность, конкурентоспособность, оценка конкурентоспособности, Потребления Внутренних Ресурсов.

## EVALUATION OF COMPETITIVENESS OF HEAVY MECHANICAL ENGINEERING AND CHEMICAL INDUSTRY PRODUCTION IN THE ECONOMY OF AZERBAIJAN

Arzu SULEYMANOV, Rauf MUSAYEV,  
Mehpara ORUCOVA, Vusal HUSEYNOV, Rustam IMANOV

### Abstract

This article discusses the issues of evaluation of competitiveness of heavy mechanical engineering and chemical production in the economy of Azerbaijan. For this purpose, was compiled a database of heavy mechanical engineering and chemical industry production on annual basis for the period 2014–2018, primarily taking into account the needs of regional markets, and on this basis was carried out a evaluation of competitiveness. The methodological approach to the evaluation is the calculation of the coefficients of Domestic Resource Cost (DRC). Note, that the DRC methodology is the most widely used methodology in this area.

Based on the obtained coefficients, was determined a list of production of heavy mechanical engineering and the chemical industry, which can be competitive in the economy of Azerbaijan.

**Keywords:** heavy mechanical engineering, chemical industry, competitiveness, evaluation of competitiveness, Domestic Resource Cost.